

## TULLANTILARIN STATİSTİK TƏSNİFATI

01 Kimyəvi qarışıqların tullantıları			
01.1 İşlənmiş həlledicilər			
01.11 Halogenləşdirmə zamanı işlənmiş həlledicilər			
1 Təhlükəli			
	07 01 03*	üzvi halogenləşmiş həlledicilər, yuyucu məhlullar və likyorlar	
	07 02 03*	üzvi halogenləşmiş həlledicilər, yuyucu məhlullar və likyorlar	
	07 03 03*	üzvi halogenləşmiş həlledicilər, yuyucu məhlullar və likyorlar	
	07 04 03*	üzvi halogenləşmiş həlledicilər, yuyucu məhlullar və likyorlar	
	07 05 03*	üzvi halogenləşmiş həlledicilər, yuyucu məhlullar və likyorlar	
	07 06 03*	üzvi halogenləşmiş həlledicilər, yuyucu məhlullar və likyorlar	
	07 07 03*	üzvi halogenləşmiş həlledicilər, yuyucu məhlullar və likyorlar	
	14 06 01*	xlorflorkarbon (HCFC; HFC)	
	14 06 02*	digər halogenləşmiş həlledicilər və həlledici qarışıqlar	
	14 06 04*	tərkibində halogenləşmiş həlledicilər olan şlamlar və ya bərk tullantılar	
01.12 Qeyri-halogenləşdirmə zamanı işlənmiş həlledicilər			
1 Təhlükəli			
	07 01 04*	digər üzvi həlledicilər, yuyucu məhlullar və likyorlar	
	07 02 04*	digər üzvi həlledicilər, yuyucu məhlullar və likyorlar	
	07 03 04*	digər üzvi həlledicilər, yuyucu məhlullar və likyorlar	
	07 04 04*	digər üzvi həlledicilər, yuyucu məhlullar və likyorlar	
	07 05 04*	digər üzvi həlledicilər, yuyucu məhlullar və likyorlar	
	07 06 04*	digər üzvi həlledicilər, yuyucu məhlullar və likyorlar	
	07 07 04*	digər üzvi həlledicilər, yuyucu məhlullar və likyorlar	
	14 06 03*	digər həlledicilər və həlledici qarışıqlar	
	14 06 05*	tərkibində digər həlledicilər olan şlamlar və ya bərk tullantılar	
	20 01 13*	həlledicilər	
01.2 Turşu, qələvi və ya duz tullantıları			
01.21 Turşu tullantıları			
0 Təhlükəsiz			
	06 01 99	digər qruplara daxil edilməyən sair tullantılar	
1 Təhlükəli			
	06 01 01*	kükürd turşusu və kükürd sulfid turşusu	
	06 01 02*	hidroqlorid turşusu	
	06 01 03*	hidroflorid turşusu	
	06 01 04*	fosfor və fosforlu turşu	
	06 01 05*	nitrat turşusu və nitrətli turşu	
	06 01 06*	digər turşular	
	06 07 04*	həlledicilər və turşular, məsələn əlaqəli turşu	
	08 03 16*	kimyəvi təmizləmədə istifadə olunan məhlulların tullantıları	
	09 01 04*	fiksaj (fotoqrafiya neqativlərindəki və kağızlarındakı şəkilləri sabitləşdirmək üçün kimyəvi məhlul) məhlulları	
	09 01 05*	ağardıcı məhlullar və ağardıcı fiksaj məhlullar	
	10 01 09*	kükürd turşusu	
	11 01 05*	acımış (xarab olmuş) turşular	

			11 01 06*	digər qruplara daxil edilməyən sair turşular
			16 06 06*	bataryalar və akkumulyatorlardan ayrıca toplanmış elektrolit
			20 01 14*	turşular
		01.22 Qələvi tullantılar		
		0 Təhlükəsiz		
			03 03 09	əhəng palçığı tullantısı
			06 02 99	digər qruplara daxil edilməyən sair tullantılar
			11 01 14	11 01 13-də qeyd olunandan başqa yağsızlaşdırmadan yaranmış tullantılar
		1 Təhlükəli		
			05 01 11*	yanacağı (əsaslarla) təmizlənməsindən yaranmış tullantılar
			06 02 01*	kalsium hidooksid
			06 02 03*	ammonium hidooksid
			06 02 04*	soda və potaş hidooksidi
			06 02 05*	digər əsaslar
			09 01 01*	su əsaslı aydınlaşdırıcı və aktivləşdirici məhlul
			09 01 02*	su əsaslı ofset çap üsullu aydınlaşdırıcı məhlul
			09 01 03*	həllədiçi əsaslı aydınlaşdırıcı məhlul
			11 01 07*	acımış (xarab olmuş) əsaslar
			11 01 13*	tərkibində təhlükəli maddələr olan yağsızlaşdırmadan yaranmış tullantılar
			11 03 01*	tərkibində sianid olan tullantılar
			19 11 04*	yanacağı (əsaslarla) təmizlənməsindən yaranmış tullantılar
			20 01 15*	qələvilər
		01.24 Digər duz tullantıları		
		0 Təhlükəsiz		
			05 01 16	benzin desulfurizasiyasından yaranmış kükürd-tərkibli tullantılar
			05 07 02	tərkibində kükürd olan tullantılar
			06 03 14	06 03 11 və 06 03 13-də qeyd olunanlardan başqa bərk duzlar və məhlulları
			06 03 16	06 03 15-də qeyd olunandan başqa digər metal oksidlər
			06 03 99	digər qruplara daxil edilməyən sair tullantılar
			06 04 99	digər qruplara daxil edilməyən sair tullantılar
			06 06 03	06 06 02-də qeyd olunandan başqa tərkibində təhlükəli sulfidlər olan tullantılar
			06 06 99	digər qruplara daxil edilməyən sair tullantılar
			11 02 06	11 02 05-də qeyd olunandan başqa mis hidrometallurgiya proseslərindən yaranmış digər tullantılar
		1 Təhlükəli		
			06 03 11*	tərkibində sianid olan bərk duzlar və həlləri
			06 03 13*	tərkibində ağır metallar olan bərk duzlar və həlləri
			06 03 15*	tərkibində ağır metallar olan metal oksidlər
			06 04 03*	tərkibində arsen olan tullantılar
			06 04 04*	tərkibində civə olan tullantılar
			06 04 05*	tərkibində digər ağır metallar olan tullantılar
			06 06 02*	tərkibində təhlükəli sulfidlər olan tullantılar
			10 03 08*	təkrar istehsaldan yaranmış duz şlakları
			10 04 03*	kalsium arsenatı
			11 01 08*	fosfatlaşmış şlamlar
			11 02 05*	mis hidrometallurgiya proseslərindən yaranmış tərkibində təhlükəli maddələr olan

				tullantılar
			11 03 02*	digər tullantılar
			11 05 04*	işlənmiş flüs (domna sobalarında filiz ilə yanacaq arasına tökülən maddələr)
			16 09 01*	permanqanatlar, məsələn kalium permanqanatu
			16 09 02*	xromatlar, məsələn kalium (potaş) xromatı, kalium (potaş) və ya natrium dixromatı
			01.3 İşlənmiş yağlar	
			01.31 İşlənmiş mühərrik yağları	
			1 Təhlükəli	
			13 02 04*	mineral əsaslı xlorlaşdırılmış mühərrik, mexanizm və sürtgü yağları
			13 02 05*	mineral əsaslı xlorlaşdırılmamış mühərrik, mexanizm və sürtgü yağları
			13 02 06*	sintetik mühərrik, mexanizm və sürtgü yağları
			13 02 07*	mikroorqanizmlər tərəfindən tez çürüməyə məruz qalan mühərrik, mexanizm və sürtgü yağı
			13 02 08*	digər mühərrik, mexanizm və sürtgü yağları
			01.32 Digər işlənmiş yağlar	
			1 Təhlükəli	
			05 01 02*	təmizləyici maddələrin tullantıları
			05 01 03*	rezervuarın (çənin) çöküntüsü
			05 01 04*	tuş alküllənmiş şlamlar
			05 01 12*	tərkibində tuşular olan yağlar
			08 03 19*	parçalanmış yağ
			08 04 17*	qatran yağı
			12 01 06*	tərkibində halogenlər olan mineral əsaslı maşın yağları (emulsiyalar və məhlullar istisna olmaqla)
			12 01 07*	halogensiz mineral əsaslı maşın yağları (emulsiyalar və məhlullar istisna olmaqla)
			12 01 08*	tərkibində halogenlər olan maşın emulsiyaları və məhlulları
			12 01 09*	halogensiz maşın emulsiyaları və məhlullar
			12 01 10*	sintetik maşın yağı
			12 01 12*	istifadə edilmiş mum və piylər
			12 01 18*	tərkibində yağ (neft) olan metal şlamı (parçalanan, cilalanan şlam)
			12 01 19*	biodeqradasiyaya uğrayan (mikroorqonizmlər tərəfindən tez çürüyən) maşın yağı
			13 01 04*	xlorlaşdırılmış emulsiyalar
			13 01 05*	xlorlaşdırılmamış emulsiyalar
			13 01 09*	mineral əsaslı xlorlaşdırılmış hidravlik yağlar
			13 01 10*	mineral əsaslı xlorlaşdırılmamış hidravlik yağlar
			13 01 11*	sintetik hidravlik yağlar
			13 01 12*	biodeqradasiyaya uğrayan (mikroorqonizmlər tərəfindən tez çürüyən) hidravlik yağlar
			13 01 13*	digər hidravlik yağ
			13 03 06*	13 03 01-də qeyd olunandan başqa mineral əsaslı xlorlaşdırılmış izolyasiya və istilik transmissiyalı (keçirmə xassəli) yağlar
			13 03 07*	mineral əsaslı qeyri-xlorlaşdırılmış izolyasiya və istilik transmissiyalı yağlar
			13 03 08*	sintetik izolyasiya və istilik transmissiyalı yağlar
			13 03 09*	tez çürüməyə məruz qalan izolyasiya və istilik transmissiyalı yağlar
			13 03 10*	digər izolyasiya və istilik transmissiyalı yağlar
			13 05 06*	yağ/su ayırıcı cihazlarda yığılmış yağlar
			20 01 26*	20 01 25 bəndində göstəriləndən başqa digər yağ və piy

01.4 İşlənmiş kimyəvi katalizatorlar			
01.41 İşlənmiş kimyəvi katalizatorlar			
0 Təhlükəsiz			
	16 08 01	tərkibində qızıl, gümüş, renium, rodium, palladium, iridium və ya platin olan işlənmiş katalizatorlar (16 08 07 bəndi istisna olmaqla)	
	16 08 03	tərkibində keçid metallar və ya keçid metal komponentləri olan işlənmiş katalizatorlar	
	16 08 04	işlənmiş katalitik krekinq katalizatorları (16 08 07 istisna olmaqla)	
1 Təhlükəli			
	16 08 02*	tərkibində təhlükəli keçid metalları və ya təhlükəli keçid metal komponentləri olan işlənmiş katalizatorlar	
	16 08 05*	tərkibində fosfor turşusu olan işlənmiş katalizatorlar	
	16 08 06*	katalizatorlar kimi istifadə olunmuş mayelər	
	16 08 07*	tərkibi təhlükəli maddələrlə çirklənmiş katalizatorlar	
02 Kimyəvi preparat tullantıları			
02.1 Spesifikasiyadan kənar kimyəvi tullantılar			
02.11 Aqrokimyəvi məhsulların tullantıları			
0 Təhlükəsiz			
	02 01 09	02 01 08 bəndində qeyd olunandan başqa digər aqrokimyəvi tullantılar	
1 Təhlükəli			
	02 01 08*	tərkibində təhlükəli maddələr olan aqrokimyəvi tullantılar	
	06 13 01*	qeyri-üzvi bitki mühafizə məhsulları, ağacı mühafizə edən preparatlar və digər bioksidlər	
	20 01 19*	pestisidlər	
02.12 İstifadə edilməmiş (istifadə vaxtı bitmiş) dərmanlar			
0 Təhlükəsiz			
	07 05 14	07 05 13-də qeyd olunandan başqa digər bərk tullantılar	
	18 01 09	18 01 08-də qeyd olunandan başqa digər dərman preparatları	
	18 02 08	18 02 07-də qeyd olunandan başqa digər dərman preparatları	
	20 01 32	20 01 31-də qeyd olunandan başqa digər dərman preparatları	
1 Təhlükəli			
	07 05 13*	tərkibində təhlükəli maddələr olan bərk tullantılar	
	18 01 08*	sitotoksik və sitostatik dərman preparatları	
	18 02 07*	sitotoksik və sitostatik dərman preparatları	
	20 01 31*	sitotoksik və sitostatik dərman preparatları	
02.13 Rənglər, laklar, mürəkkəblər və yapışqan tullantılar			
0 Təhlükəsiz			
	03 01 99	digər qruplara daxil edilməyən sair tullantılar	
	04 02 17	04 02 16-də qeyd olunandan başqa digər boyalar və piqmentlər	
	08 01 12	08 01 11-də qeyd olunandan başqa digər lazımsız rəng və lak tullantıları	
	08 01 14	08 01 13-də qeyd olunandan başqa lazımsız rəng və lakdan yaranmış digər şlamlar	
	08 01 16	08 01 15-də qeyd olunandan başqa tərkibində rəng və ya lak olan digər su şlamları	
	08 01 18	08 01 17-də qeyd olunandan başqa rəngdən və laklamadan yaranmış digər tullantılar	
	08 01 20	08 01 19-də qeyd olunandan başqa tərkibində digər rəng və ya lak çıxarıcı su suspenziyaları	
	08 01 99	digər qruplara daxil edilməyən sair tullantılar	
	08 02 01	örtük tozlarının tullantıları	

			08 02 99	digər qruplara daxil edilməyən sair tullantılar
			08 03 07	tərkibində mürəkkəb olan su şlamları
			08 03 08	tərkibində mürəkkəb olan maye tullantılar
			08 03 13	08 03 12-də qeyd olunandan başqa digər mürəkkəb tullantıları
			08 03 15	08 03 14-də qeyd olunandan başqa mürəkkəb şlamları
			08 03 18	08 03 17-də qeyd olunandan başqa çap qurğusu üçün toz (toner)
			08 03 99	digər qruplara daxil edilməyən sair tullantılar
			08 04 10	08 04 09-da qeyd olunandan başqa plastır və izolyator tullantıları
			08 04 12	08 04 11-də qeyd olunandan başqa plastır və izolyator tullantıları
			08 04 14	08 04 13-də qeyd olunandan başqa tərkibində plastırlar və ya izolyatorlar olan su şlamları
			08 04 16	08 04 15-də qeyd olunandan başqa tərkibində plastırlar və ya izolyatorlar olan maye tullantıları
			08 04 99	digər qruplara daxil edilməyən sair tullantılar
			20 01 28	20 01 27-də qeyd olunandan başqa digər boyalar, mürəkkəblər, yapışqan və qətranlar
			1	Təhlükəli
			04 02 16*	tərkibində təhlükəli maddələr olan boyalar və piqmentlər
			08 01 11*	rəng və tərkibində üzvi həlledicilər olan lak və ya digər təhlükəli maddələr olan tullantılar
			08 01 13*	tərkibində üzvi həlledicilər olan rəngdən və ya lakdan əmələ gəlmiş şlamlar və ya digər təhlükəli maddələr
			08 01 15*	tərkibində rəng və ya lak, üzvi həlledicilər və ya digər təhlükəli maddələr olan su şlamları
			08 01 17*	tərkibində üzvi həlledicilər və ya digər təhlükəli maddələr olan rəngdən və laklamadan yaranmış tullantılar
			08 01 19*	tərkibində rəng və ya lak çıxarıcı üzvi həlledicilər və ya başqa təhlükəli maddələr olan su suspenziyaları
			08 03 12*	tərkibində təhlükəli maddələr olan mürəkkəb tullantıları
			08 03 14*	tərkibində təhlükəli maddələr olan mürəkkəb axınları (şlamlar)
			08 03 17*	çap maşını (printer) üçün istifadə olunan tərkibində təhlükəli maddələr olan toz (toner)
			08 04 09*	tərkibində plastırlar və ya izolyatorlar, üzvi həlledicilər və ya digər təhlükəli maddələr olan tullantılar
			08 04 11*	tərkibində plastırlar və ya izolyatorlar, üzvi həlledicilər və ya digər təhlükəli maddələr olan şlamlar
			08 04 13*	tərkibində plastırlar və ya izolyatorlar, üzvi həlledicilər və ya digər təhlükəli maddələr olan su şlamları
			08 04 15*	tərkibində plastırlar və ya izolyatorlar, üzvi həlledicilər və ya digər təhlükəli maddələr olan maye tullantıları
			20 01 27*	tərkibində təhlükəli maddələr olan boyalar, mürəkkəblər, yapışqan və qətranlar
			02.14	Digər kimyəvi preparat tullantıları
			0	Təhlükəsiz
			02 07 03	kimyəvi emaldan yaranmış tullantılar
			03 02 99	digər qruplara daxil edilməyən sair taxta qoruyucu tullantılar
			04 01 09	geyilmiş paltardan və emaldan yaranmış tullantılar
			04 02 15	04 02 14-da qeyd olunandan başqa emaldan yaranmış tullantılar
			06 07 99	digər qruplara daxil edilməyən sair tullantılar
			06 08 99	digər qruplara daxil edilməyən sair tullantılar
			06 10 99	digər qruplara daxil edilməyən sair tullantılar

			06 11 99	digər qruplara daxil edilməyən sair tullantılar
			07 02 15	07 02 14-də qeyd olunandan başqa komponentlərdən yaranmış tullantılar
			07 02 17	07 02 16-da qeyd olunandan başqa tərkibində silikonlar olan tullantılar
			10 09 16	10 09 15-də qeyd olunandan başqa çat göstərən məhlul tullantıları
			10 10 14	10 10 13-də qeyd olunandan başqa tullantı bağlamaları
			10 10 16	10 10 15-də qeyd olunandan başqa çat göstərən məhlul tullantıları
			11 05 99	digər qruplara daxil edilməyən sair tullantılar
			16 01 15	16 01 14-də qeyd olunandan başqa antifriz maye
			16 05 05	16 05 04-də qeyd olunandan başqa presləmə konteynerlərində olan qazlar
			18 01 07	18 01 06-də qeyd olunandan başqa dərmanlar
			18 02 06	18 02 05 bəndində göstərilənlərdən fərqli kimyəvi preparatlar
			20 01 30	20 01 29 bəndində göstəriləndən fərqli yuyucu vasitələr
			1 Təhlükəli	
			03 02 01*	qeyri-halogenləşən üzvi taxta qoruyucular
			03 02 02*	orqanoxlorlaşdırılmış taxta qoruyucular
			03 02 03*	orqanometalik taxta qoruyucular
			03 02 04*	qeyri-üzvi taxta qoruyucular
			03 02 05*	tərkibində təhlükəli maddələri olan digər taxta qoruyucular
			04 02 14*	emaldan yaranmış tərkibində üzvü həlledici olan tullantılar
			05 07 01*	tərkibində civə olan tullantılar
			06 08 02*	tərkibində təhlükəli xlorosilan olan tullantılar
			06 10 02*	tərkibində təhlükəli maddələr olan tullantılar
			07 02 14*	tərkibində təhlükəli maddələrdən ibarət əlavə tullantılar
			07 02 16*	tərkibində təhlükəli silikonlar olan tullantılar
			07 04 13*	tərkibində təhlükəli maddələr olan bərk tullantılar
			08 01 21*	lazımsız rəng və ya lak tullantısı
			08 05 01*	izosianat tullantıları
			10 09 13*	tərkibində təhlükəli maddələr olan tullantı bağlamaları
			10 09 15*	tərkibində təhlükəli maddələr olan çat göstərən məhlul tullantıları
			10 10 13*	tərkibində təhlükəli maddələr olan tullantı bağlamaları
			10 10 15*	tərkibində təhlükəli maddələr olan çat göstərən məhlul tullantıları
			11 01 16*	dolğun və ya sərf edilən ion mübadiləsi qatranları
			11 01 98*	tərkibində təhlükəli maddələr olan digər tullantılar
			16 01 13*	əyləc (tormuz) mayesi
			16 01 14*	tərkibində təhlükəli maddələr olan donmaəleyhinə maye (antifriz)
			16 05 04*	tərkibində təhlükəli maddələr olan presləmə (sıxma) konteynerlərində olan qazlar (halonlar da daxil olmaqla)
			16 09 03*	peroksidlər, məsələn hidrogen peroksid
			16 09 04*	digər qruplara daxil edilməyən oksidləşdirici maddələr
			18 01 06*	tərkibində təhlükəli maddələr olan kimyəvi preparatlar
			18 02 05*	tərkibində təhlükəli maddələr olan kimyəvi preparatlar
			20 01 17*	fotoximikatlər
			20 01 29*	tərkibində təhlükəli maddələr olan yuyucu vasitələr
			02.2	İstifadə edilməmiş partlayıcı maddələr
			02.21	Lazımsız partlayıcı maddələr və pirotexniki məhsullar
			1 Təhlükəli	

		16 04 02*	atəşfəşanlıqdan yaranan tullantılar
		16 04 03*	digər lazımsız partlayıcı maddələr
	02.22 Lazımsız döyüş sursatı		
	1 Təhlükəli		
		16 04 01*	döyüş sursatı tullantısı
	02.3 Qarışıq kimyəvi tullantılar		
	02.31 Kiçik həcmli qarışıq kimyəvi tullantılar		
	0 Təhlükəsiz		
		16 05 09	16 05 06, 16 05 07 və 16 05 08-də qeyd olunanlardan başqa yararsız kimyəvi maddələr
	1 Təhlükəli		
		16 05 06*	tərkibində təhlükəli maddələr olan laboratoriya kimyəvi maddələri, laboratoriya kimyəvi maddələrinin qarışıqları da daxil olmaqla
		16 05 07*	tərkibində təhlükəli maddələr olan yararsız qeyri-üzvi kimyəvi maddələri
		16 05 08*	tərkibində təhlükəli maddələr olan yararsız üzvi kimyəvi maddələri
	02.32 Emal üçün qarışıq kimyəvi tullantılar		
	1 Təhlükəli		
		19 02 04*	ən azı bir təhlükəli tullantıdan təşkil olunan əvvəlcədən qarışdırılan tullantılar
		19 02 08*	tərkibində təhlükəli maddələr olan maye (duru) yanacaq tullantıları
		19 02 09*	tərkibində təhlükəli maddələr olan bərk alıxan tullantıları
		19 02 11*	tərkibində təhlükəli maddələr olan digər tullantılar
	02.33 Təhlükəli maddələrlə çirkləndirilmiş qablar		
	1 Təhlükəli		
		15 01 10*	tərkibində qalıqlar olan və ya təhlükəli maddələrlə çirklənmiş qablaşdırmalar
	03 Digər kimyəvi tullantılar		
	03.1 Kimyəvi depozitlər və qalıqlar		
	03.11 Qatranlar və daş komür tullantıları		
	0 Təhlükəsiz		
		05 01 17	bitum
		05 06 99	digər qruplara daxil edilməyən sair tullantılar
		06 13 03	karbon qurumu
		10 01 25	yanacaq anbarlarında və kömürlə işləyən güc zavodlarında yaranmış tullantılar
		10 03 02	anod qalıqları
		10 03 18	10 03 17-də qeyd olunandan başqa anod istehsalından yaranmış tərkibində karbon olan tullantılar
		10 08 13	10 08 12-də qeyd olunandan başqa anod istehsalından yaranmış tərkibində karbon olan tullantılar
		10 08 14	anod qalığı
		11 02 03	su elektroliz prosesləri üçün anod istehsalından yaranmış tullantılar
		20 01 41	bacaların təmizlənməsindən yaranan tullantılar
	1 Təhlükəli		
		05 01 07*	turşu qatranları
		05 01 08*	digər qatranlar
		05 06 01*	turşu qatranları
		05 06 03*	digər qatranlar
		06 13 05*	qurum
		10 03 17*	anod istehsalından yaranmış tərkibində qatran olan tullantılar

			10 08 12*	anod istehsalından yaranmış tərkibində qatran olan tullantılar
			19 11 02*	turşu qatranları
		03.12 Yağlar/su emulsiya şlamları		
		I Təhlükəli		
			05 01 06*	bitkilərin saxlanmasıdan yaranan yağlı şlamlar
			13 04 01*	daxili naviqasiyadan yaranmış çöküntü yağlar
			13 04 02*	reaktiv yanacaqdan yaranmış çöküntü yağları
			13 04 03*	digər naviqasiyadan yaranmış çöküntü yağları
			13 05 01*	yağ/su ayırıcılar və qumlu bərk hissəciklər
			13 05 02*	yağ/su ayırıcı tullantılar
			13 05 03*	kollektor şlamları
			13 05 07*	yağ/su ayırıcılardan yaranmış yağlı su tullantıları
			13 05 08*	qum və yağ/su ayırıcılarından yaranmış tullantıların qarışığı
			13 07 01*	maye yanacaq və dizel tullantıları
			13 07 02*	benzin tullantıları
			13 07 03*	digər yanacaqlar (qarışıqlar da daxil olmaqla)
			13 08 01*	şirinləşdirici axınlar və ya emulsiyalar
			13 08 02*	digər emulsiyalar
			13 08 99*	digər qruplara daxil edilməyən sair tullantılar
			16 07 09*	tərkibində digər təhlükəli maddələr olan tullantılar
			19 02 07*	saflaşdırma zamanı (ayırmadan) yaranmış neft və konsentrat
		03.13 Kimyəvi reaksiya qalıqları		
		0 Təhlükəsiz		
			03 03 02	yaşıl likyor şlamı (bişirilmə likyorun bərpasından)
			04 01 04	xromlu aşılama maddə
			04 01 05	xromsuz maye aşılama maddə
			06 09 99	digər qruplara daxil edilməyən sair tullantılar
			06 13 99	digər qruplara daxil edilməyən sair tullantılar
			07 01 99	digər qruplara daxil edilməyən sair tullantılar
			07 02 99	digər qruplara daxil edilməyən sair tullantılar
			07 03 99	digər qruplara daxil edilməyən sair tullantılar
			07 04 99	digər qruplara daxil edilməyən sair tullantılar
			07 05 99	digər qruplara daxil edilməyən sair tullantılar
			07 06 99	digər qruplara daxil edilməyən sair tullantılar
			07 07 99	digər qruplara daxil edilməyən sair tullantılar
			11 01 12	11 01 11-də qeyd olunandan başqa suda yaxalanmış maddələr
		I Təhlükəli		
			04 01 03*	maye fazası olmayan həlledici tərkibli yağsızlaşdırmadan yaranmış tullantılar
			06 07 03*	tərkibində cıvə olan barium sulfat tullantıları
			07 01 01*	su yuyucu məhlullar və likyorlar
			07 01 07*	halogenləşən çöküntülər və reaksiya qalıqları
			07 01 08*	digər çöküntülər və reaksiya qalıqları
			07 02 01*	su yuyucu məhlullar və likyorlar
			07 02 07*	halogenləşən çöküntülər və reaksiya qalıqları
			07 02 08*	digər çöküntülər və reaksiya qalıqları



			07 03 01*	su yuyucu məhlullar və likyorlar
			07 03 07*	halogenləşən çöküntülər və reaksiya qalıqları
			07 03 08*	digər çöküntülər və reaksiya qalıqları
			07 04 01*	su yuyucu məhlullar və likyorlar
			07 04 07*	halogenləşən çöküntülər və reaksiya qalıqları
			07 04 08*	digər çöküntülər və reaksiya qalıqları
			07 05 01*	su yuyucu məhlullar və likyorlar
			07 05 07*	halogenləşən çöküntülər və reaksiya qalıqları
			07 05 08*	digər çöküntülər və reaksiya qalıqları
			07 06 01*	su yuyucu məhlullar və likyorlar
			07 06 07*	halogenləşən çöküntülər və reaksiya qalıqları
			07 06 08*	digər çöküntülər və reaksiya qalıqları
			07 07 01*	su yuyucu məhlullar və likyorlar
			07 07 07*	halogenləşən çöküntülər və reaksiya qalıqları
			07 07 08*	digər çöküntülər və reaksiya qalıqları
			09 01 13*	09 01 06-də qeyd olunandan başqa gümüşün bərpasından yaranmış tullantı
			11 01 11*	tərkibində təhlükəli maddələr olan suda yaxalanmış maddələr
			19 04 03*	süsəyə oxşamayan bərk halda maddə
		03.14 İşlənmiş süzgəc və absorbent materiallar		
		0 Təhlükəsiz		
		15 02 03	15 02 02-də qeyd olunandan başqa absorbentlər, filtr materiallar, lehimləri silmək üçün parçalar və qoruyucu geyim	
		19 09 03	karbonsuzlaşdırmadan yaranmış şlamlar	
		19 09 04	sərf edilmiş aktivləşdirilmiş karbon	
		19 09 05	sərf edilmiş və ya doymuş ion mübadilə qatranları	
		19 09 06	ion mübadilə regenerasiyasından yaranmış tullantılar	
		1 Təhlükəli		
		05 01 15*	sərf olunmuş ələnmiş gillər	
		06 07 02*	xlor istehsalından fəallaşdırılan karbohidrat	
		06 13 02*	sərf olunan fəallaşdırılmış karbon (06 07 02-dən başqa)	
		07 01 09*	halogenləşmiş süzgəc çöküntüləri və istifadə olunmuş absorbentlər	
		07 01 10*	digər ələnmiş hissələr və sərf edilən absorbentlər	
		07 02 09*	halogenləşmiş süzgəc çöküntüləri və istifadə olunmuş absorbentlər	
		07 02 10*	digər süzgəc çöküntüləri və istifadə olunmuş absorbentlər	
		07 03 09*	halogenləşmiş süzgəc çöküntüləri və istifadə olunmuş absorbentlər	
		07 03 10*	digər süzgəc çöküntüləri və istifadə olunmuş absorbentlər	
		07 04 09*	halogenləşmiş süzgəc çöküntüləri və istifadə olunmuş absorbentlər	
		07 04 10*	digər süzgəc çöküntüləri və istifadə olunmuş absorbentlər	
		07 05 09*	halogenləşmiş süzgəc çöküntüləri və istifadə olunmuş absorbentlər	
		07 05 10*	digər süzgəc çöküntüləri və istifadə olunmuş absorbentlər	
		07 06 09*	halogenləşmiş süzgəc çöküntüləri və istifadə olunmuş absorbentlər	
		07 06 10*	digər süzgəc çöküntüləri və istifadə olunmuş absorbentlər	
		07 07 09*	halogenləşmiş süzgəc çöküntüləri və istifadə olunmuş absorbentlər	
		07 07 10*	digər süzgəc çöküntüləri və istifadə olunmuş absorbentlər	
		11 01 15*	tərkibində təhlükəli maddələr olan adsorbent ekstraktından və membran sistemləri və ya ion mübadiləsi sistemlərindən yaranmış şlamlar	

			15 02 02*	absorbentlər, süzgəc materialları (yağ süzgəcləri (filtrləri) daxil olmaqla), lehimləri silmək üçün parçalar, təhlükəli maddələrlə çirklənmiş qoruyucu geyim
			19 01 10*	qaz emalından yaranmış aktivləşdirilmiş karbon
			19 08 06*	sərf edilmiş və ya doymuş ion mübadiləsi qatranları
			19 08 07*	ion mübadiləsi regenerasiyasından yaranmış məhlullar və şlamlar
			19 08 08*	tərkibində ağır metallar olan membran sistemi tullantıları
			19 11 01*	sərf edilmiş filtr gilləri
03.2 Sənaye axıntı tullantıları				
03.21 Sənaye və çirkab sularının emalından yaranmış şlamlar				
0 Təhlükəsiz				
			03 03 05	kağızın təkrar emalında yaranmış boya (rəng) şlamları
			04 01 06	tərkibi xromlu olan, xüsusən emalından yaranmış şlamlar
			04 01 07	tərkibi xromsuz olan, xüsusən emalından yaranmış şlamlar
			04 02 20	04 02 19-də qeyd olunandan başqa emaldan yaranmış şlamlar
			05 01 10	05 01 09-də qeyd olunandan başqa emaldan yaranmış şlamlar
			05 01 14	sərinləşdirici sütunlarda yaranmış tullantılar
			05 06 04	sərinləşdirici sütunlarda yaranmış tullantı
			06 05 03	06 05 02-də qeyd olunandan başqa emaldan yaranmış şlamlar
			07 01 12	07 01 11-də qeyd olunandan başqa emaldan yaranmış şlamlar
			07 02 12	07 02 11-də qeyd olunandan başqa emaldan yaranmış şlamlar
			07 03 12	07 03 11-də qeyd olunandan başqa emaldan yaranmış şlamlar
			07 04 12	07 04 11-də qeyd olunandan başqa emaldan yaranmış şlamlar
			07 05 12	07 05 11-də qeyd olunandan başqa emaldan yaranmış şlamlar
			07 06 12	07 06 11-də qeyd olunandan başqa emaldan yaranmış şlamlar
			07 07 12	07 07 11-də qeyd olunandan başqa emaldan yaranmış şlamlar
			10 01 21	07 01 20-də qeyd olunandan başqa emaldan yaranmış şlamlar
			10 01 23	10 01 22-də qeyd olunandan başqa qazanların təmizlənməsindən yaranmış su şlamları
			10 01 26	su soyutma prosesində yaranmış tullantılar
			10 02 12	10 02 11-də qeyd olunandan başqa su soyutma prosesindən yaranmış tullantılar
			10 02 15	digər şlamlar və filtr çöküntüləri
			10 03 28	10 03 27-də qeyd olunandan başqa su soyutma prosesindən yaranmış tullantılar
			10 04 10	10 04 09-də qeyd olunandan başqa su soyutma prosesindən yaranmış tullantılar
			10 05 09	10 05 08-də qeyd olunandan başqa su soyutma prosesindən yaranmış tullantılar
			10 06 10	10 06 09-də qeyd olunandan başqa su soyutma prosesindən yaranmış tullantılar
			10 07 08	10 07 07-də qeyd olunandan başqa su soyutma prosesindən yaranmış tullantılar
			10 08 20	10 08 19-də qeyd olunandan başqa su soyutma prosesindən yaranmış tullantılar
			10 11 20	10 11 19-də qeyd olunandan başqa emaldan yaranmış bərk tullantılar
			10 12 13	emaldan yaranmış şlam
			11 01 10	11 01 09-də qeyd olunandan başqa şlamlar və süzgəc çöküntüləri
			11 02 99	digər qruplara daxil edilməyən sair tullantılar
			12 01 15	12 01 14-də qeyd olunandan başqa digər şlamların emalından yaranmış tullantılar
			16 10 02	16 10 01-də qeyd olunandan başqa digər sulu məhlul tullantıları
			16 10 04	16 10 03-də qeyd olunandan başqa su konsentratlar
			19 02 06	19 02 05-də qeyd olunandan başqa fiziki/kimyəvi emaldan əmələ gələn şlamlar
			19 04 04	parlaq (şüşəyə oxşar) şirləmədən (minalamadan) əmələ gələn sulu maye tullantılar
			19 06 99	digər qruplara daxil edilməyən sair tullantılar

			19 07 03	19 07 02-də qeyd olunandan başqa zibilxana çirkab suları
			19 08 12	19 08 11-də qeyd olunandan başqa sənaye tullantı suyunun bioloji emalından yaranmış tullantılar
			19 08 14	19 08 13-də qeyd olunandan başqa digər sənaye tullantı suyunun emalından yaranmış tullantılar
			19 08 99	digər qruplara daxil edilməyən sair tullantılar
			19 11 06	19 11 05-də qeyd olunandan başqa digər emaldan yaranmış şlamlar
			19 13 04	19 13 03-də qeyd olunandan başqa torpağın rekultivasiyasından yaranan şlamlar
			19 13 06	19 13 05-də qeyd olunandan başqa qrunut sularının rekultivasiyasından yaranan şlamlar
			19 13 08	19 13 07-də qeyd olunandan başqa qrunut sularının rekultivasiyasından yaranan, tərkibində çirkab maye tullantıları və su konsentratları
			1 Təhlükəli	
			04 02 19*	emalından yaranmış tərkibində təhlükəli maddələr olan şlamlar
			05 01 09*	emalından yaranmış tərkibində təhlükəli maddələr olan şlamlar
			06 05 02*	emalından yaranmış tərkibində təhlükəli maddələr olan şlamlar
			07 01 11*	emalından yaranmış tərkibində təhlükəli maddələr olan şlamlar
			07 02 11*	emalından yaranmış tərkibində təhlükəli maddələr olan şlamlar
			07 03 11*	emalından yaranmış tərkibində təhlükəli maddələr olan şlamlar
			07 04 11*	emalından yaranmış tərkibində təhlükəli maddələr olan şlamlar
			07 05 11*	emalından yaranmış tərkibində təhlükəli maddələr olan şlamlar
			07 06 11*	emalından yaranmış tərkibində təhlükəli maddələr olan şlamlar
			07 07 11*	emalından yaranmış tərkibində təhlükəli maddələr olan şlamlar
			10 01 20*	emalından yaranmış tərkibində təhlükəli maddələr olan şlamlar
			10 01 22*	qazanların təmizlənməsindən yaranmış tərkibində təhlükəli maddələr olan maye şlamlar
			10 11 19*	emaldan yaranmış tərkibində təhlükəli maddələr olan bərk tullantılar
			11 01 09*	tərkibində təhlükəli maddələr olan şlamlar və süzgec çöküntüləri
			11 02 07*	tərkibində təhlükəli maddələr olan digər tullantılar
			12 01 14*	tərkibində təhlükəli maddələr olan şlamların emalından yaranmış tullantılar
			16 10 01*	tərkibində təhlükəli maddələr olan maye halında su konsentratları
			16 10 03*	tərkibində təhlükəli maddələr olan su konsentratlar
			19 02 05*	tərkibində təhlükəli maddələr olan fiziki / kimyəvi emaldan əmələ gələn tullantılar
			19 07 02*	tərkibində təhlükəli maddələr olan zibilxana çirkab suları
			19 08 11*	tərkibində təhlükəli maddələr olan sənaye tullantı suyunun bioloji emalından yaranmış şlamlar
			19 08 13*	tərkibində təhlükəli maddələr olan digər sənaye tullantı suyunun emalından yaranmış şlamlar
			19 11 05*	tərkibində təhlükəli maddələr olan emaldan yaranmış şlamlar
			19 13 03*	torpağın rekultivasiyasından yaranan, tərkibində təhlükəli maddələr olan şlamlar
			19 13 05*	qrunut sularının rekultivasiyasından yaranan, tərkibində təhlükəli maddələr olan şlamlar
			19 13 07*	qrunut sularının rekultivasiyasından yaranan, tərkibində təhlükəli maddələr olan çirkab maye tullantıları və çirkab su konsentratları
			03.22 Tərkibində hidrokarbon olan şlamlar	
			0 Təhlükəsiz	
			05 01 99	digər qruplara daxil edilməyən tullantılar
			05 07 99	digər qruplara daxil edilməyən tullantılar
			19 11 99	digər qruplara daxil edilməyən tullantılar

			1 Təhlükəli	
			01 05 05*	neft quyusu qazarkən yaranan tullantılar
			10 02 11*	tərkibində yağ olan su soyutma prosesindən yaranmış tullantılar
			10 03 27*	tərkibində yağ olan su soyutma prosesindən yaranmış tullantılar
			10 04 09*	tərkibində yağ olan su soyutma prosesindən yaranmış tullantılar
			10 05 08*	tərkibində yağ olan su soyutma prosesindən yaranmış tullantılar
			10 06 09*	tərkibində yağ olan su soyutma prosesindən yaranmış tullantılar
			10 07 07*	tərkibində yağ olan su soyutma prosesindən yaranmış tullantılar
			10 08 19*	tərkibində yağ olan su soyutma prosesindən yaranmış tullantılar
			12 03 01*	sulu yuyucu məhlullar
			12 03 02*	buxarla yağsızlaşdırmadan yaranmış tullantılar
			16 07 08*	tərkibində yağ olan tullantılar
			19 08 10*	19 08 09-də qeyd olunandan başqa piy və yağ/su ayırmadan yağlama və yağ qarışığı
			19 11 03*	maye su tullantıları
05 Tibbi və bioloji tullantılar				
05.1 İnfeksiyon tullantılar				
05.11 Tibbi infeksiyon tullantılar				
			1 Təhlükəli	
			18 01 03*	infeksiya yayılmasının qarşısının alınması məqsədilə xüsusi tələblərdən (toplanması və daşınması) asılı olan tullantılar
05.12 Baytarlıq infeksiyon tullantıları				
			1 Təhlükəli	
			18 02 02*	infeksiya yayılmasının qarşısının alınması məqsədilə xüsusi tələblərdən (toplanması və daşınması) asılı olan tullantılar
05.2 Qeyri-infeksiyon tibbi tullantılar				
05.21 Qeyri-infeksiyon tibbi tullantılar				
			0 Təhlükəsiz	
			18 01 01	iti kəsicilər (18 01 03 istisna olmaqla)
			18 01 02	bədən hissələri və orqanları, qan çantaları və qan saxlayanlar da daxil olmaqla (18 01 03 istisna olmaqla)
			18 01 04	infeksiya yayılmasının qarşısının alınması məqsədilə xüsusi tələblərdən (toplanması və daşınması) asılı olmayan tullantılar (məsələn, geyim, gips sargıları, alt paltarı, birdəfəlik geyim, plyonka)
05.22 Qeyri-infeksiyon baytarlıq tullantıları				
			0 Təhlükəsiz	
			18 02 01	iti kəsicilər (18 02 02 istisna olmaqla)
			18 02 03	infeksiya yayılmasının qarşısının alınması məqsədilə xüsusi tələblərdən (toplanması və daşınması) asılı olmayan tullantılar
06 Metal tullantıları				
06.1 Dəmir metal tullantıları və qalıqları				
06.11 Dəmir metal tullantıları və qalıqları				
			0 Təhlükəsiz	
			10 02 10	təkrar əridilmiş dəmir üzərində yaranmış oksid (dəmir yanığı)
			10 12 06	pasdan əmələ gəlmiş tullantılar
			12 01 01	qara metal hissələri və külçələri
			12 01 02	qara metal qırıntıları və hissələri
			16 01 17	dəmir metal tullantıları

			17 04 05	dəmir və polad tullantıları
			19 01 02	kül qalığında təmizlənən dəmir metallar
			19 10 01	dəmir və polad tullantıları
			19 12 02	dəmir metal tullantıları
06.2 Qeyri-dəmir metal tullantıları və qalıqları				
06.21 Lazımsız qiymətli metal				
			1	Təhlükəli
			09 01 06*	fotografiya tullantılarının emalından yaranmış tərkibində gümüş olan tullantılar
			18 01 10*	stomatoloji xidmətlərdən yaranmış qarışıq tullantılar
06.23 Digər alüminium tullantıları				
			0	Təhlükəsiz
			17 04 02	alüminium
06.24 Mis tullantıları				
			0	Təhlükəsiz
			17 04 01	mis, bürünc, sarı mis
06.25 Qurğuşun tullantıları				
			0	Təhlükəsiz
			17 04 03	qurğuşun
06.26 Digər metal tullantıları				
			0	Təhlükəsiz
			11 05 01	bərk sink
			17 04 04	sink
			17 04 06	qalay
06.3 Qarışıq metal tullantıları				
06.31 Qarışıq metaldan qablaşdırmalar				
			0	Təhlükəsiz
			15 01 04	qablaşdırmada istifadə edilmiş metal tullantıları
06.32 Qablaşdırmada istifadə edilmiş digər qarışıq metal tullantıları				
			0	Təhlükəsiz
			02 01 10	tullantı metal
			10 10 99	digər qruplara daxil edilməyən sair tullantılar
			12 01 03	qeyri-dəmir (əlvan) metal hissələri və külçələri
			12 01 04	qeyri-dəmir (əlvan) metal tozu və hissələri
			16 01 18	qeyri-dəmir (əlvan) metal
			17 04 07	qarışıq metal
			17 04 11	17 04 10-da qeyd olunandan başqa digər kabellər
			19 10 02	qeyri-dəmir tullantılar
			19 12 03	qeyri-dəmir tullantıları
			20 01 40	metallar
			1	Təhlükəli
			17 04 09*	təhlükəli maddələrlə çirkləndirilmiş metal tullantıları
			17 04 10*	tərkibində yağ, daş kömür qatranı və digər təhlükəli maddələr olan kabellər
07 Qeyri-metal tullantıları				
07.1 Şüşə tullantıları				
			07.11	Qablaşdırmada istifadə edilmiş şüşə

		0 Təhlükəsiz	
		15 01 07	Qablaşdırmada istifadə edilmiş şüşə
		07.12 Digər şüşə tullantıları	
		0 Təhlükəsiz	
		10 11 12	10 11 11-də qeyd olunandan başqa digər şüşə tullantılar
		16 01 20	şüşə tullantılar
		17 02 02	şüşə tullantılar
		19 12 05	şüşə tullantılar
		20 01 02	şüşə tullantılar
		1 Təhlükəli	
		10 11 11*	kiçik hissələrdən və ağır metal tərkibli şüşə qırıntıları (məsələn katod şüa boruları)
		07.2 Kağız və karton tullantıları	
		07.21 Qablaşdırmada istifadə olunan kağız və karton tullantıları	
		0 Təhlükəsiz	
		15 01 01	kağız və karton qablaşdırması
		07.23 Digər kağız və karton tullantıları	
		0 Təhlükəsiz	
		03 03 10	mexaniki ayırmalarda yaranmış lif, fibre tullantıları
		03 03 99	digər qruplara daxil edilməyən sair tullantılar
		19 12 01	kağız və karton
		20 01 01	kağız və karton
		07.3 Rezin tullantılar	
		07.31 İstifadə edilmiş şinlər	
		0 Təhlükəsiz	
		16 01 03	istismar müddəti bitmiş şinlər
		07.4 Plastik tullantılar	
		07.41 Qablaşdırmada istifadə edilmiş plastik tullantılar	
		0 Təhlükəsiz	
		15 01 02	plastik paketlər
		07.42 Digər plastik tullantılar	
		0 Təhlükəsiz	
		02 01 04	Plastik kütlələrdən (qablaşdırma istisna olmaqla) yaranmış tullantılar
		07 02 13	Plastik kütlə tullantıları
		12 01 05	Plastik kütlələr və külçələri
		16 01 19	plastik tullantılar
		17 02 03	plastik tullantılar
		19 12 04	plastik və rezin tullantılar
		20 01 39	plastik tullantılar
		07.5 Taxta tullantıları	
		07.51 Qablaşdırmada istifadə olunan taxta	
		0 Təhlükəsiz	
		15 01 03	taxta qablaşdırması
		07.52 Taxta kəpəyi və yonqar tullantıları	
		0 Təhlükəsiz	
		03 01 05	03 01 04-də qeyd olunandan başqa taxta kəpəyi, yonqar, odun və ağac tullantıları

		1 Təhlükəli	
		03 01 04*	təhlükəli maddələri olan taxta kəpəyi, yonqar, odun və ağac tullantıları
	07.53 Digər taxta tullantıları		
	0 Təhlükəsiz		
		03 01 01	qabıq və tıxac tullantıları
		03 03 01	qabıq və tıxac tullantıları
		17 02 01	taxta tullantıları
		19 12 07	19 12 06 bəndində göstəriləndən başqa digər taxta
		20 01 38	20 01 37 bəndində göstəriləndən başqa digər taxta
	1 Təhlükəli		
		19 12 06*	tərkibində təhlükəli maddələr olan taxtalar
		20 01 37*	tərkibində təhlükəli maddələr olan taxtalar
	07.6 Toxuculuq tullantıları		
	07.61 Üst geyimi		
	0 Təhlükəsiz		
		20 01 10	paltarlar
	07.62 Qarışıq toxuculuq tullantıları		
	0 Təhlükəsiz		
		04 02 09	mürəkkəb materiallardan yaranmış tullantılar (parça, elastomer, plastomer)
		04 02 10	təbii məhsullardan üzvi maddələr (məsələn, sürtgü materialı, mum)
		04 02 21	emal edilməmiş toxuculuq liflərindən yaranan tullantılar
		04 02 22	emal edilmiş toxuculuq liflərindən yaranan tullantılar
		15 01 09	toxuculuq qablaşdırması
		19 12 08	toxuculuq məhsulları
		20 01 11	toxuculuq məhsulları
	07.63 Dəri tullantılar		
	0 Təhlükəsiz		
		04 01 01	lət və əhəng ayrılmasından yaranmış tullantılar
		04 01 02	əhəngləmədə yaranmış tullantı
		04 01 08	tərkibində xrom olan aşılınmış dəri (mavi qoruyucu örtük, rəndələmə, kəsilmə, cilalama)
		04 01 99	digər qruplara daxil edilməyən sair tullantılar
	07.7 Polixlorlaşdırılmış benifil (PXB) tərkibli tullantılar		
	07.71 Polixlorlaşdırılmış benifil tərkibli yağlar		
	1 Təhlükəli		
		13 01 01*	tərkibində polixlorlaşdırılmış benifil (PXB) olan hidravlik yağlar
		13 03 01*	tərkibində polixlorlaşdırılmış benifil (PXB) olan təcrid edilmiş və istilik transmissiya yağ tullantıları
	07.72 PXB tərkibli və PXB ilə çirklənmiş avadanlıq		
	1 Təhlükəli		
		16 01 09*	tərkibində polixlorlaşdırılmış benifil (PXB) olan komponentlər
		16 02 09*	polixlorlaşdırılmış benifil (PXB) tərkibli transformatorlar və kondensatorlar
		16 02 10*	16 02 09-də qeyd olunandan başqa PXB tərkibli və ya PXB ilə çirkləndirilən avadanlıqlar
	07.73 PXB tərkibli tikinti və dağıntı tullantıları		
	1 Təhlükəli		

			17 09 02*	PXB tərkibli tikinti və dağıntı tullatıları (məsələn, PXB tərkibli izolyatorlar olan, PXB tərkibli döşəmə əsaslı qatran, PXB tərkibli tıxanmış minalanma qurğusu, PXB tərkibli kondensatorlar)
08 İstismara yararsız avadanlıqlar				
08.1 İstismara yararsız nəqliyyat vasitələri				
08.12 Digər yararsız nəqliyyat vasitələri				
0 Təhlükəsiz				
			16 01 06	tərkibində maye və təhlükəli komponentlər olmayan istismar müddəti bitmiş nəqliyyat vasitələri
1 Təhlükəli				
			16 01 04*	istismar müddəti bitmiş nəqliyyat vasitələri
08.2 Yararsız elektrik və elektron avadanlıqlar				
08.21 Ev təsərrüfatları üçün yararsız avadanlıqlar				
1 Təhlükəli				
			16 02 11*	tərkibində xlorfluorkarbon (HCFC, HFC), qazlardan ibarət olan yararsız avadanlıq
			20 01 23*	xlorfluorkarbon tərkibli yararsız avadanlıq
08.23 Digər yararsız elektrik və elektron avadanlıqlar				
0 Təhlükəsiz				
			09 01 10	birdəfəlik kameralar (batareyasız)
			09 01 12	09 01 11-də qeyd olunandan başqa birdəfəlik kameralar (batareyasız)
			16 02 14	16 02 09 və 16 02 13-də qeyd olunandan başqa digər tullantılar
			20 01 36	20 01 21, 20 01 23 və 20 01 35 bəndlərində göstərilənlərdən fərqli elektrik və elektron avadanlığı
1 Təhlükəli				
			09 01 11*	16 06 01, 16 06 02 və ya 16 06 03-də daxil olan birdəfəlik kameralar (batareyasız)
			16 02 13*	16 02 09 və 16 02 12-də qeyd olunandan başqa tərkibində təhlükəli komponentlər olan yararsız avadanlıqlar
			20 01 35*	20 01 21 və 20 01 23-də qeyd olunandan başqa tərkibində təhlükəli komponentlər olan yararsız elektrik və elektron avadanlıqları
08.4 Yararsız maşın və avadanlıq komponentləri				
08.41 Batareya və akkumulyator tullantıları				
0 Təhlükəsiz				
			16 06 04	qələvi tərkibli batareyalar (16 06 03 istisna olmaqla)
			16 06 05	digər batareyalar və akkumulyatorlar
			20 01 34	20 01 33-də qeyd olunandan başqa batareya və akkumulyatorlar
1 Təhlükəli				
			16 06 01*	qurğuşunlu batareyaları
			16 06 02*	Ni-Cd batareyaları
			16 06 03*	tərkibində civə olan batareyalar
			20 01 33*	16 06 01, 16 06 02 və ya 16 06 03 bəndlərinə daxil edilmiş batareya və akkumulyatorlar və ya çeşidlənməmiş batareyalar və akkumulyatorlar
08.43 Digər yararsız maşın və avadanlıq komponentləri				
0 Təhlükəsiz				
			16 01 12	16 01 11-də qeyd olunandan başqa digər əyləc diskləri
			16 01 16	mayeləşdirilmiş qaz üçün çənlər
			16 01 22	digər müəyyən olunmayan komponentlər
			16 01 99	digər qruplara daxil edilməyən sair tullantılar



			16 02 16	16 02 15-də qeyd olunandan başqa yararsız avadanlıqdan yaranmış komponentlər
			1 Təhlükəli	
			16 01 07*	yağ filtrləri (süzgəcləri)
			16 01 08*	tərkibində civə olan komponentlər
			16 01 10*	partlayıcı komponentlər (məsələn hava yastıqları)
			16 01 21*	16 01 07-dən 16 01 11 qədər və 16 01 13, 16 01 14-də qeyd olunanlardan başqa təhlükəli komponentlər
			16 02 15*	yararsız avadanlıqdan yaranmış təhlükəli komponentlər
			20 01 21*	fluoressensiya trubkaları və digər civə tərkibli tullantılar
			09 Heyvan və bitki tullantıları	
			09.1 Ərzaq məhsullarının hazırlanması zamanı yaranmış tullantılar	
			09.11 Ərzaq məhsullarının hazırlanması zamanı yaranmış heyvan mənşəli tullantılar	
			0 Təhlükəsiz	
			02 01 02	heyvan toxumalarından yaranmış tullantılar
			02 02 01	yuma və təmizləmədə yaranmış şlamlar
			02 02 02	heyvan toxumalarından yaranmış tullantılar
			09.12 Ərzaq məhsullarının hazırlanması zamanı yaranmış bitki mənşəli tullantılar	
			0 Təhlükəsiz	
			02 01 01	yuma və təmizləmədə yaranmış tullantılar
			02 01 03	bitki toxumalarından yaranmış tullantılar
			02 03 01	yuma, təmizləmə, soyma, sentrifuqa vasitəsilə tərkib hissələrinə ayırmada və parçalamada yaranmış zibil
			02 03 03	həll oluna bilən ekstraktlardan yaranmış tullantılar
			02 03 04	istehlak və emala müvafiq olmayan materiallar
			02 03 99	digər qruplara daxil edilməyən sair tullantılar
			02 04 99	digər qruplara daxil edilməyən sair tullantılar
			02 07 01	xam materialın mexaniki xırdalanması, yuyulmasında, təmizlənməsində yaranmış tullantılar
			02 07 02	spirtin distilləsində yaranmış tullantılar
			09.13 Ərzaq məhsullarının hazırlanması zamanı yaranmış qarışıq tullantılar	
			0 Təhlükəsiz	
			02 01 99	digər qruplara daxil edilməyən sair tullantılar
			02 02 03	istehlak və emala müvafiq olmayan materiallar
			02 02 99	digər qruplara daxil edilməyən sair tullantılar
			02 03 02	qoruyucu agentlərin (konservantların) tullantıları
			02 05 01	istehlak və emala müvafiq olmayan materiallar
			02 05 99	digər qruplara daxil edilməyən sair tullantılar
			02 06 01	istehlak və emala müvafiq olmayan materiallar
			02 06 02	qoruyucu agentlərin (konservantların) tullantıları
			02 07 04	istehlak və emala müvafiq olmayan materiallar
			19 08 09	tərkibində yeməli yağ və piy olan piy və yağ/su mayələrindən yağ qarışığı
			20 01 08	bioloji çürüməyə məruz qalan mətbəx və yeməlxana tullantıları
			20 01 25	ərzaq yağı və piyi
			20 03 02	bazarlardan yığılan tullantılar
			09.2 Yaşılıq tullantıları	
			09.21 Yaşılıq tullantıları	

		0 Təhlükəsiz	
		02 01 07	məşə təsərrüfatında yaranmış tullantılar
		20 02 01	bioloji çürüməyə məruz qalan tullantılar
09.3 Peyin			
09.31 Peyin			
		0 Təhlükəsiz	
		02 01 06	ayrıca toplanan heyvan peyini (korlanmış saman da daxil olmaqla), çirkab su
10 Qarışıq adi tullantılar			
10.1 Ev təsərrüfatı tullantısı və ona oxşar tullantılar			
10.11 Ev təsərrüfatı tullantıları			
		0 Təhlükəsiz	
		20 03 01	qarışıq bələdiyyə (məişət) tullantıları
		20 03 07	iriqabaritli tullantılar
		20 03 99	digər qruplara daxil edilməyən bələdiyyə (məişət) tullantıları
10.12 Küçələrdən yığılan tullantılar			
		0 Təhlükəsiz	
		20 03 03	küçələrdən yığılan tullantılar
10.2 Qarışıq və çeşidlənməmiş materiallar			
10.21 Qarışıq qablar (paketlər)			
		0 Təhlükəsiz	
		15 01 05	mürəkkəb tərkibli paketlər
		15 01 06	qarışıq paketlər
10.22 Digər qarışıq və çeşidlənməmiş materiallar			
		0 Təhlükəsiz	
		02 06 99	digər qruplara daxil edilməyən sair tullantılar
		02 07 99	digər qruplara daxil edilməyən sair tullantılar
		04 02 99	digər qruplara daxil edilməyən sair tullantılar
		09 01 07	fotoqrafiya filmi və tərkibində gümüş və ya gümüş komponenti olan tullantılar
		09 01 08	fotoqrafiya filmi və gümüşsüz və ya gümüş komponenti kağızlar
		09 01 99	digər qruplara daxil edilməyən sair tullantılar
		10 01 99	digər qruplara daxil edilməyən sair tullantılar
		10 06 99	digər qruplara daxil edilməyən sair tullantılar
		10 07 99	digər qruplara daxil edilməyən sair tullantılar
		10 08 99	digər qruplara daxil edilməyən sair tullantılar
		11 01 99	digər qruplara daxil edilməyən sair tullantılar
		12 01 13	qaynaqdan əldə edilmiş tullantılar
		12 01 99	digər qruplara daxil edilməyən sair tullantılar
		16 03 04	16 03 03-də qeyd olunandan başqa qeyri-üzvi tullantılar
		16 03 06	16 03 05-də qeyd olunandan başqa üzvi tullantılar
		16 07 99	digər qruplara daxil edilməyən sair tullantılar
		19 02 03	təhlükəli olmayan tullantılardan təşkil olunan əvvəlcədən qarışdırılan tullantılar
		19 02 10	19 02 08 və 19 02 09-də qeyd olunanlardan başqa alışan tullantılar
		19 02 99	digər qruplara daxil edilməyən sair tullantılar
		20 01 99	digər qruplara daxil edilməyən sair fraksiyalar
		1 Təhlükəli	

			16 03 03*	tərkibində təhlükəli maddələr olan qeyri-üzvi tullantılar
			16 03 05*	tərkibində təhlükəli maddələr olan üzvi tullantılar
		10.3 Çeşidlənmiş qalıqlar		
		10.32 Digər çeşidlənmiş qalıqlar		
		0 Təhlükəsiz		
			03 03 07	kağız və karton tullantısından mexaniki ayrılan tullantılar
			03 03 08	kağız və kartonun təkrar emal üçün çeşidlənməsi zamanı yaranmış tullantılar
			19 05 01	bələdiyyə (məişət) tullantılarının qeyri-mürəkkəb fraksiyaları və oxşarları
			19 05 02	heyvan və bitki tullantılarının qeyri-mürəkkəb fraksiyası
			19 05 03	texniki standartlara cavab verməyənlər
			19 05 99	digər qruplara daxil edilməyən sair tullantılar
			19 08 01	çeşidlənmiş tullantılar
			19 10 04	19 10 03-də qeyd olunandan başqa digər toz və şəffaf fraksiya tullantıları
			19 10 06	19 10 05-də qeyd olunandan başqa digər fraksiyalar
			19 12 10	yandırılmış tullantılar (tullantıdan alınan yanacaq)
			19 12 12	19 12 11-də qeyd olunandan başqa tullantıların mexaniki təmizlənməsindən alınan digər tullantılar (material qarışıqları daxil olmaqla)
		1 Təhlükəli		
			19 10 03*	tərkibində təhlükəli maddələr olan toz və şəffaf fraksiyalar
			19 10 05*	tərkibində təhlükəli maddələr olan digər fraksiyalar
			19 12 11*	tərkibində təhlükəli maddələr olan tullantıların mexaniki təmizlənməsindən alınan digər tullantılar (material qarışıqları daxil olmaqla)
		11 Ümumi şlamlar		
		11.1 Çirkab suların emalından yaranmış şlamlar		
		11.11 Kanalizasiya suyunun emalından yaranmış şlamlar		
		0 Təhlükəsiz		
			19 06 03	bələdiyyə (məişət) tullantılarının anaerob emalından yaranmış maye
			19 06 04	bələdiyyə (məişət) tullantılarının anaerob emalından yaranmış qida maddəsi tullantısı
			19 06 05	heyvan və bitki mənşəli tullantıların anaerob emalından yaranmış maye
			19 06 06	heyvan və tərəvəz mənşəli tullantıların anaerob emalından yaranmış tullantısı
			19 08 05	şəhər çirkab sularının emalından yaranmış şlamlar
		11.12 Digər çirkab sularının emalından yaranmış biodegradasiya şlamları		
		0 Təhlükəsiz		
			02 02 04	emaldan yaranmış şlamlar
			02 03 05	emaldan yaranmış şlamlar
			02 04 03	emaldan yaranmış şlamlar
			02 05 02	emaldan yaranmış şlamlar
			02 06 03	emaldan yaranmış şlamlar
			02 07 05	emaldan yaranmış şlamlar
			03 03 11	03 03 10-da qeyd olunanlardan başqa emaldan yaranmış şlamlar
		11.2 İcməli və digər suyun təmizlənməsindən yaranan şlamlar		
		11.21 İcməli və digər suyun təmizlənməsindən yaranan şlamlar		
		0 Təhlükəsiz		
			05 01 13	qaynama bərkimi şlamı (çöküntüsü)
			19 09 02	su saflaşdırmasından yaranmış şlam
			19 09 99	digər qruplara daxil edilməyən tullantılar

11.3 Korlanmamış qazıntı tullantıları			
11.31 Korlanmamış qazıntı tullantıları			
0 Təhlükəsiz			
	17 05 06	17 05 05-də qeyd olunandan başqa qazma işləri zamanı çıxarılan qrun	
11.4 Zibil quyusunun içindəki tullantılar			
11.41 Zibil quyusunun içindəki tullantılar			
0 Təhlükəsiz			
	20 03 04	zibil rezervuarlarındakı (çənlərdəki) çöküntülər	
	20 03 06	kanalizasiya sularının təmizlənməsindən yaranan tullantılar	
12 Mineral tullantıları			
12.1 Tikinti və dağıntı tullantıları			
12.11 Beton, kərpic və gips tullantıları			
0 Təhlükəsiz			
	10 12 08	keramika, kərpic, plitka və inşaat məhsulları (termik emaldan sonra) tullantıları	
	10 12 99	digər qruplara daxil edilməyən tullantılar	
	10 13 14	beton və beton zibili tullantıları	
	10 13 99	digər qruplara daxil edilməyən tullantılar	
	17 01 01	beton	
	17 01 02	kərpiclər	
	17 01 03	plitkalar və keramikalar	
	17 01 07	17 01 06-də qeyd olunandan başqa beton, kərpic, plitka və keramikaların qarışıqları	
	17 08 02	17 08 01-də qeyd olunandan başqa gips əsaslı tikinti materialları	
1 Təhlükəli			
	17 01 06*	tərkibində təhlükəli maddələr olan beton, kərpic, plitka və keramikaların ayrı və ya qarışıq fraksiyaları	
	17 08 01*	Təhlükəli maddələrlə çirkləndirilmiş gips əsaslı tikinti materialları	
12.12 Hidrokarbonlaşmış yol səthi materialları tullantıları			
0 Təhlükəsiz			
	17 03 02	17 03 01-də qeyd olunandan başqa bitum qarışıqları	
1 Təhlükəli			
	17 03 01*	tərkibində daş kömür qatranı olan bitum qarışıqları	
	17 03 03*	daş kömür qatranı və qatran sürtülən məhsullar	
12.13 Qarışıq tikinti tullantıları			
0 Təhlükəsiz			
	17 06 04	17 06 01 və 17 06 03-də qeyd olunanlardan başqa izolyasiya materialları	
	17 09 04	17 09 01, 17 09 02 və 17 09 03-də göstərilənlərdən başqa qarışıq tikinti və dağıntı tullantıları	
1 Təhlükəli			
	17 02 04*	tərkibində təhlükəli maddələr olan və ya çirklənmiş odun, şüşə və plastik	
	17 06 03*	tərkibində təhlükəli maddələr olan digər izolyasiya materialları	
	17 09 01*	tərkibində civə olan tikinti və dağıntı tullantıları	
	17 09 03*	tərkibində təhlükəli maddələr olan digər tikinti və dağıntı tullantıları (qarışıq tullantılar da daxil olmaqla)	
12.2 Asbest tullantıları			
12.21 Asbest tullantıları			
1 Təhlükəli			

			06 07 01*	tərkibində asbest olan elektrolizdən yaranmış tullantılar
			06 13 04*	asbest emalından yaranmış tullantılar
			10 13 09*	asbest-sement emalından yaranmış tərkibində asbest olan tullantılar
			15 01 11*	məsaməli metal tərkibli bağlamalar (məsələn asbest), boş preslənmiş konteynerlər də daxil olmaqla
			16 01 11*	tərkibində asbest olan əyləc diskləri
			16 02 12*	yararsız asbest tullantıları
			17 06 01*	tərkibində asbest olan izolyasiya materialları
			17 06 05*	tərkibində asbest olan tikinti materialları
12.3 Təbii təsadüfi mineralların tullantıları				
		12.31 Təbii təsadüfi mineralların tullantıları		
		0 Təhlükəsiz		
			01 01 01	mineral metal-dəmir hasilatından yaranmış tullantılar
			01 01 02	mineral qeyri metal-dəmir hasilatından yaranmış tullantılar
			01 03 06	01 03 04 və 01 03 05-də qeyd olunanlardan başqa qalıqlar
			01 03 08	01 03 07-də qeyd olunanlardan başqa toz və tozlu tullantılar
			01 03 09	01 03 07-də qeyd olunanlardan başqa aluminium istehsalatından yaranmış qırmızı palçıq
			01 03 99	digər qruplara daxil edilməyən tullantılar
			01 04 08	01 04 07-də qeyd olunanlardan başqa çinqil və uçqunlardan yaranmış tullantılar
			01 04 09	qum və gil tullantıları
			01 04 10	01 04 07-də qeyd olunanlardan başqa toz və tozlu tullantılar
			01 04 11	01 04 07-də qeyd olunanlardan başqa potaş və daş duz emalında yaranmış tullantılar
			01 04 12	01 04 07 və 01 04 11-də qeyd olunanlardan başqa mineralların yuyulmasında və təmizlənməsində yaranmış qalıqlar və digər tullantılar
			01 04 13	01 04 07-də qeyd olunanlardan başqa daş kəsimində və təmizlənməsində yaranan tullantılar
			01 04 99	digər qruplara daxil edilməyən tullantılar
			01 05 04	içməli su quyusu qazma işlərində yaranan tullantılar
			01 05 07	01 05 05 və 01 05 06-da qeyd olunandan başqa quyuzazma işlərinin tərkibində barıt olan tullantılar
			01 05 08	01 05 05 və 01 05 06-da qeyd olunandan başqa quyuzazma işlərinin tərkibində xlorid olan tullantılar
			01 05 99	digər qruplara daxil edilməyən tullantılar
			02 04 01	çuğundurun təmizlənməsində və yuyulmasında yaranmış tullantılar
			08 02 02	tərkibində keramik materiallar olan sulu zibillər
			10 11 10	10 11 09-da qeyd olunandan başqa termik emaldan əvvəl qarışıqın hazırlanmasından tullantılar
			10 12 01	termik emaldan əvvəl qarışıqın hazırlanmasından tullantılar
			10 13 01	termik emaldan əvvəl qarışıqın hazırlanmasından tullantılar
			17 05 04	17 05 03-də qeyd olunandan başqa torpaq və daşlar
			17 05 08	17 05 07-də qeyd olunandan başqa çinqil
			19 01 99	digər qruplara daxil edilməyən tullantılar
			19 08 02	qumdan təmizlənmədən yaranmış tullantılar
			19 09 01	ilkin süzülmədən və tullantılardan yaranmış bərk tullantılar
			19 12 09	minerallar (məs., qum, daş)
			19 13 02	19 13 01 bəndində göstəriləndən başqa torpağın rekultivasiyasından yaranan bərk tullantılar

			20 02 02	torpaq və daşlar
			20 02 03	bioloji deqradasiyaya uğramayan digər tullantılar
			I Təhlükəli	
			01 03 04*	sulfid filizinin emalından yaranmış turşuya çevrilmiş qalıqlar
			01 03 05*	təhlükəli maddələr olan digər qalıqlar
			01 03 07*	metal-dəmir minerallarının fiziki və kimyəvi emalından tərkibində təhlükəli maddələr olan digər tullantılar
			01 04 07*	qeyri metal-dəmir minerallarının fiziki və kimyəvi emalında yaranmış təhlükəli maddələri olan tullantıları
			01 05 06*	quyu və digər qazma işlərində yaranmış tərkibində təhlükəli maddələri olan tullantılar
			10 11 09*	termik proseslərdən əvvəl tərkibində təhlükəli maddələr olan qarışıq hazırlanmasından tullantılar
			19 13 01*	torpağın rekultivasiyasından yaranan tərkibində təhlükəli maddələr olan bərk tullantılar
12.4 Yandırılan tullantılar				
			12.41 Baca qazının saflaşdırılmasından əmələ gələn tullantılar	
			0 Təhlükəsiz	
			10 01 05	bərk halda olan baca (dəm) qazı desulfirizasiyasından yaranmış kalsium əsaslı reaksiya tullantıları
			10 01 07	şlam halında olan baca (dəm) qazı desulfirizasiyasından yaranmış kalsium əsaslı reaksiya tullantıları
			10 01 19	10 01 05, 10 01 07 və 10 01 18-də qeyd olunandan başqa qazın təmizlənməsindən yaranmış tullantılar
			10 02 08	10 02 07-də qeyd olunandan başqa qaz emalından yaranmış bərk tullantılar
			10 02 14	10 02 13-də qeyd olunandan başqa qaz emalından yaranmış zibil və süzgəcdəki çöküntülər
			10 03 20	10 03 19-da qeyd olunandan başqa baca qurumu (qazı tozu)
			10 03 24	10 03 23-də qeyd olunandan başqa qaz emalından yaranmış bərk tullantılar
			10 03 26	10 03 25-də qeyd olunandan başqa qaz emalından yaranmış şlamlar və süzgəc çöküntüsü
			10 07 03	qaz emalından yaranmış bərk tullantılar
			10 07 05	qaz emalından yaranmış şlamlar və süzgəc çöküntüsü
			10 08 16	10 08 15-də qeyd olunandan başqa baca qurumu
			10 08 18	10 08 17-də qeyd olunandan başqa baca qazı tozundan yaranmış şlamlar və süzgəc çöküntüsü
			10 09 10	10 09 09-da qeyd olunandan başqa baca qurumu
			10 10 10	10 10 09-da qeyd olunandan başqa baca qurumu
			10 11 16	10 11 15-də qeyd olunandan başqa baca qazı emalından yaranmış bərk tullantılar
			10 11 18	10 11 17-də qeyd olunandan başqa baca qazı emalından yaranmış şlamlar və süzgəc çöküntüsü
			10 12 05	qaz emalından yaranmış şlamlar və süzgəc çöküntüsü
			10 12 10	10 12 09-də qeyd olunandan başqa qaz emalından yaranmış bərk tullantılar
			10 13 07	qaz emalından yaranmış şlamlar və süzgəc çöküntüsü
			10 13 13	10 13 12-də qeyd olunandan başqa qaz emalından yaranmış bərk tullantılar
			I Təhlükəli	
			10 01 18*	qazın təmizlənməsindən yaranmış tərkibində təhlükəli maddələr olan tullantılar
			10 02 07*	qaz emalından yaranmış tərkibində təhlükəli maddələr olan bərk tullantılar
			10 02 13*	qaz emalından yaranmış tərkibində təhlükəli maddələr olan şlamlar və süzgəc çöküntüsü

			10 03 19*	tərkibində təhlükəli maddələr olan baca qurumu
			10 03 23*	qaz emalından yaranmış tərkibində təhlükəli maddələr olan bərk tullantılar
			10 03 25*	tərkibində təhlükəli maddələr olan şamlar və süzgəc çöküntüsü
			10 04 04*	baca qurumu
			10 04 06*	qaz emalından yaranmış bərk tullantılar
			10 04 07*	qaz emalından yaranmış şamlar və süzgəc çöküntüsü
			10 05 03*	baca qurumu
			10 05 05*	qaz emalından yaranmış bərk tullantılar
			10 05 06*	qaz emalından yaranmış şamlar və süzgəc çöküntüsü
			10 06 03*	baca qurumu
			10 06 06*	qaz emalından yaranmış bərk tullantılar
			10 06 07*	qaz emalından yaranmış şamlar və süzgəc çöküntüsü
			10 08 15*	tərkibində təhlükəli maddələr olan baca qurumu
			10 08 17*	baca qazı tozundan yaranmış tərkibində təhlükəli maddələr olan şamlar və süzgəc çöküntüsü
			10 09 09*	tərkibində təhlükəli maddələr olan baca qurumu
			10 10 09*	tərkibində təhlükəli maddələr olan baca qurumu
			10 11 15*	baca qazı emalından yaranmış tərkibində təhlükəli maddələr olan bərk tullantılar
			10 11 17*	baca qazı emalından yaranmış tərkibində təhlükəli maddələr olan şamlar və süzgəc çöküntüsü
			10 12 09*	qaz emalından yaranmış tərkibində təhlükəli maddələr olan bərk tullantılar
			10 13 12*	qaz emalından yaranmış tərkibində təhlükəli maddələr olan bərk tullantılar
			10 14 01*	qaz təmizlənməsindən yaranmış tərkibində cıvə olan tullantılar
			11 05 03*	qaz emalından yaranmış bərk tullantılar
			19 01 05*	qaz emalından yaranan süzgəc çöküntüsü
			19 01 06*	qaz emalından yaranan çirkab maye tullantıları və digər çirkab maye tullantıları
			19 01 07*	qaz emalından yaranan bərk tullantılar
			19 04 02*	uçan kül və digər baca qazı emalından yaranmış tullantılar
			19 11 07*	baca qazının təmizlənməsindən alınan tullantılar
			12.42 Termal emal və yanmadan şlak və kül	
			0 Təhlükəsiz	
			06 09 02	fosforlu şlak
			10 01 01	kül qalığı, şlak və qazanın tozu (10 01 04-də qeyd olunan qazan tozundan başqa)
			10 01 02	kömürün uçan külü
			10 01 03	torf və emal edilməmiş odundan yaranmış uçan kül
			10 01 15	10 01 14-də qeyd olunandan başqa birgə yanarkən yaranmış kül qalığı, şlak və qazan tozu
			10 01 17	10 01 16-də qeyd olunandan başqa birgə yandırmadan yaranmış uçan kül
			10 01 24	flüidləşdirilmiş lay materiallarından yaranmış qum (çöküntü)
			10 02 01	şlak emalından yaranmış tullantılar
			10 02 02	emal edilməmiş şlak
			10 03 16	10 03 15-də qeyd olunandan başqa köpüklər
			10 03 22	10 03 21-də qeyd olunandan başqa digər hissəciklər və toz (kürə dəyirmanı tozuda daxil olmaqla)
			10 03 30	10 03 29-də qeyd olunandan başqa qara tullantılar və duz şlakları emalından yaranmış tərkibində təhlükəli maddələr olan tullantılar
			10 05 01	ilkin və təkrar emaldan əldə olunmuş şlaklar

			10 05 04	digər makrohissəciklər və toz
			10 05 11	10 05 10-də qeyd olunandan başqa digər tullantılar
			10 06 01	ilkin və təkrar emaldan əldə olunmuş şlaklar
			10 06 02	ilkin və təkrar emaldan əldə olunmuş tullantılar və suyun üzərindən neftin toplanması
			10 06 04	digər makrohissəciklər və toz
			10 07 01	ilkin və təkrar emaldan əldə olunmuş şlaklar
			10 07 02	ilkin və təkrar emaldan əldə olunmuş tullantılar və suyun üzərindən neftin toplanması
			10 07 04	digər makrohissəciklər və toz
			10 08 04	hissəciklər və toz
			10 08 09	digər şlaklar
			10 08 11	10 08 10-də qeyd olunmayandan başqa tullantılar və suyun üzərindən neftin toplanması
			10 09 03	soba şlakı
			10 09 12	10 09 11-də qeyd olunandan başqa digər hissəciklər
			10 10 03	soba şlakı
			10 10 12	10 10 11-də qeyd olunandan başqa digər hissəciklər
			10 12 03	hissəciklər və toz
			11 05 02	sin külü
			19 01 12	19 01 11 bəndində göstərilənlərdən başqa kül yığıcı və şlak
			19 01 14	19 01 13 bəndində göstəriləndən başqa uçucu kül
			19 01 16	19 01 15-də qeyd olunandan başqa qazan tozu
			19 01 18	19 01 17-də qeyd olunandan başqa piroliz tullatılar
			19 01 19	axar yataqların qumu
			1 Təhlükəli	
			10 01 04*	uçan kül və qazan tozu
			10 01 13*	yanacaq kimi istifadə olunan emulsiya halına salınan karbohidrogenlərdən yaranmış uçan kül
			10 01 14*	birgə yanarkən yaranmış tərkibində təhlükəli maddələr olan kül qalığı, şlak və qazan tozu
			10 01 16*	birgə yanarkən yaranmış, tərkibində təhlükəli maddələr olan uçan kül
			10 03 04*	ilkin (əsas) istehsal şlakları
			10 03 09*	təkrar istehsaldan yaranmış qara tullantılar
			10 03 15*	tərkibində təhlükəli maddələr olan tezalısan qazlar, tezalısan və ya işıq saçan, sulu köpük
			10 03 21*	tərkibində təhlükəli maddələr olan digər hissəciklər və toz (kürə dəyirmanı tozuda daxil olmaqla)
			10 03 29*	qara tullantılar və duz şlakları emalından yaranmış tərkibində təhlükəli maddələr olan tullantılar
			10 04 01*	ilkin və təkrar emaldan əldə olunmuş şlaklar
			10 04 02*	ilkin və təkrar emaldan əldə olunmuş tullantılar və suyun üzərindən neftin toplanması
			10 04 05*	digər makrohissəciklər və toz
			10 05 10*	təhlükəli miqdarlarda tezalısan qazlardan yaranmış su ilə əlaqə saxlayana qədər tezalısan tullantılar və suyun üzərindən neftin toplanması
			10 08 08*	ilkin və təkrar istehsaldan əldə olunmuş duz şlakı
			10 08 10*	tezalısan qazlardan yaranmış su ilə əlaqə saxlayana qədər tezalısan təhlükəli miqdarda tullantılar və suyun üzərindən neftin toplanması
			10 09 11*	tərkibində təhlükəli maddələr olan digər hissəciklər
			10 10 11*	tərkibində təhlükəli maddələr olan digər hissəciklər



			19 01 11*	tərkibində təhlükəli maddələr olan kül yığını və şlak
			19 01 13*	tərkibində təhlükəli maddələr olan uçucu kül
			19 01 15*	tərkibində təhlükəli maddələr olan qazan tozu
			19 01 17*	tərkibində təhlükəli maddələr olan piroliz tullantılar
12.5 Müxtəlif mineral tullantılar				
12.51 Süni mineral tullantılar				
0 Təhlükəsiz				
			02 04 02	kalsium karbonatı ayrılmasından tullantılar
			06 09 04	06 09 03-də qeyd olunandan başqa kalsium əsası reaksiyada yaranmış tullantılar
			06 11 01	titan dioksidi istehsalatında kalsium əsası reaksiyada yaranmış tullantılar
			08 02 03	tərkibində keramik materiallar olan mayeləri (suspensiyaları)
			10 02 99	digər qruplara daxil edilməyən sair tullantılar
			10 03 05	giltorpaq tullantıları
			10 03 99	digər qruplara daxil edilməyən sair tullantılar
			10 04 99	digər qruplara daxil edilməyən sair tullantılar
			10 05 99	digər qruplara daxil edilməyən sair tullantılar
			10 09 14	10 09 13 -də qeyd olunandan başqa tullantı bağlamaları
			10 11 03	şüşə əsaslı lifli materiallardan yaranan tullantılar
			10 11 05	hissəciklər və toz
			10 11 14	10 11 13-də qeyd olunandan başqa parıldayan və şəffaf şlam
			10 11 99	digər qruplara daxil edilməyən tullantılar
			10 12 12	10 12 11-də qeyd olunandan başqa şüşədən yaranmış tullantılar
			10 13 04	əhəngləmədən və hidratlaşmadan yaranmış tullantılar
			10 13 06	hissəciklər və toz (10 13 12 və 10 13 13 istisna olmaqla)
			10 13 10	asbest sement istehsalından yaranmış 10 13 09-də qeyd olunandan başqa tullantılar
			10 13 11	sement tərkibli materiallardan yaranmış 10 13 09 və 10 13 10-də qeyd olunanlardan başqa tullantılar
			12 01 17	12 01 16-də qeyd olunandan başqa tullantı partlayıcı maddələr
			12 01 21	12 01 20-də qeyd olunan sərf olunan parçalar və materiallar
1 Təhlükəli				
			06 09 03*	tərkibində təhlükəli maddələr olan kalsium əsası reaksiyadan yaranmış tullantılar
			10 11 13*	tərkibində təhlükəli maddələr olan şüşə parıldadan və cilandıran zibil
			10 12 11*	şüşələnmədən yaranmış tərkibində ağır metallar olan tullantılar
			11 02 02*	sink hidrometallurgiyasından yaranmış şlamlar (yarozit və dəmir filizi də daxil olmaqla)
			12 01 16*	tərkibində təhlükəli maddələr olan tullantı partlayıcı maddələr
			12 01 20*	tərkibində təhlükəli maddələr olan sərf olunan parçalanmış hissələr və materiallar
12.52 Təkrar emal material tullantıları				
0 Təhlükəsiz				
			10 09 06	10 09 05-də qeyd olunandan başqa tökülməyə məruz qalmayan özəklər və formalar
			10 09 08	10 09 07-də qeyd olunandan başqa tökülməyə məruz qalmayan özəklər və formalar
			10 09 99	digər qruplara daxil edilməyən tullantılar
			10 10 06	10 10 05-də qeyd olunandan başqa tökülməyə məruz qalmayan özəklər və formalar
			10 10 08	10 10 07-də qeyd olunandan başqa tökülməyə məruz qalmayan özəklər və formalar
			16 11 02	16 11 01-də qeyd olunandan başqa metallurgiya proseslərindən yaranmış karbon əsaslı qatlar və odadavamlı keramikalar

			16 11 04	16 11 03-də qeyd olunandan başqa digər tərkibində təhlükəli maddələr olan metallurjiya proseslərindən yaranmış karbon əsaslı qatlar və odadavamlı keramikalar
			16 11 06	16 11 05-də qeyd olunandan başqa qeyri-metallurjiya proseslərdən yaranmış qatlar və odadavamlı keramikalar
			1 Təhlükəli	
			10 09 05*	tərkibində təhlükəli maddələr olan tökülməyə məruz qalmayan özəklər və formalar
			10 09 07*	tərkibində təhlükəli maddələr olan tökülməyə məruz qalan özəklər və formalar
			10 10 05*	tərkibində təhlükəli maddələr olan tökülməyə məruz qalmayan özəklərin və formalar
			10 10 07*	tərkibində təhlükəli maddələr olan tökülməyə məruz qalmayan özəklər və formalar
			16 11 01*	tərkibində təhlükəli maddələr olan metallurji proseslərdən yaranmış karbon əsaslı qatlar və odadavamlı keramikalar
			16 11 03*	digər tərkibində təhlükəli maddələr olan metallurjiya proseslərindən yaranmış karbon əsaslı qatlar və odadavamlı keramikalar
			16 11 05*	tərkibində təhlükəli maddələr olan qeyri-metallurjiya proseslərindən yaranmış qatlar və odadavamlı keramikalar
			12.6 Çirklənmiş torpaq və qazıntılar	
			12.61 Çirklənmiş torpaq	
			1 Təhlükəli	
			05 01 05*	neft ləkələri
			17 05 03*	tərkibində təhlükəli maddələr olan torpaq və daşlar
			17 05 07*	tərkibində təhlükəli maddələr olan çınqıl
			12.62 Çirklənmiş qazıntılar	
			1 Təhlükəli	
			17 05 05*	tərkibində təhlükəli maddələr olan qazma işləri zamanı çıxarılan qrun
			13 Bərkimiş, stabilləşmiş və şüşəyəbənzər tullantılar	
			13.1 Bərkimiş, stabilləşmiş tullantılar	
			13.11 Bərkimiş, stabilləşmiş tullantılar	
			0 Təhlükəsiz	
			19 03 05	19 03 04-də qeyd olunandan başqa stabilləşmiş tullantılar
			19 03 07	19 03 06-də qeyd olunandan başqa bərkimiş tullantılar
			1 Təhlükəli	
			19 03 04*	təhlükəli kimi nişanlanan qismən stabilləşmiş tullantılar
			19 03 06*	təhlükəli kimi nişanlanan qismən bərkimiş tullantılar
			13.2 Şüşəyəbənzər tullantılar	
			13.21 Şüşəyəbənzər tullantılar	
			0 Təhlükəsiz	
			19 04 01	şüşəyəbənzər tullantılar